

HEYDƏR ƏLİYEV VƏ GÜRCÜSTANLI SOYDAŞLARIMIZ



Razim MƏMMƏDOV,
ADPU-nun Ədəbiyyat
kafedrasının müdürü,
dosent

Azərbaycan dövlətinin ən çətin si-naqlardan uğurla çıxmışda xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır. Əlkönin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisi Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev fenomeni dünya məqyasında bu gün de etiraf olunur. Cəsarətə qeyd etmək olar ki, ensiklopedik biliyi malik olan bu dahi şəxsiyyət tərəfindən formalaşdırılan müstəqil dövlətimizin milli-mənəvi və ideoloji baxışları dünya azərbaycanlılarının həmçəriliyinin möhkəmləndirilməsində də həlledici rol oynamışdır. Heydər Əliyev 1997-ci ilim dekabr ayında Dünya azərbaycanlılarına müraciət edərək demişdi: "Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlı öz ana dilini, dinini, milli ononənləri heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxrlı etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur".

Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi illerde Gürcüstanda yaşayan soydaşlarımızın sosial-ictimai və mədəni həyatı ile yaxından məraqlanmış, onların qarşılaşdıqları problemlərin aradan qaldırılmasında əlindən gələn köməkliyi heç vaxt əsirgəməmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarasının verdiyi məlumatata görə Heydər Əliyev müstəqilik dönenin 1993-2003-cü illərində Gürcüstan və gürcüstanlı soydaşlarımızla əlaqədər qonşu əlkönin dövlət və ictimaiyyət nümayəndələri ilə 107 dəfə rəsmi və qeyri-rəsmi görüş keçirmiş, burada yaşayan həmvətənlərimizin ictimai, sosial və mədəni həyatlarının yaxşılaşdırılması üçün bir sərəcən məsələlərin reallaşmasına nail olmuşdur. (8, s.71)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-ci il martın 9-da Gürcüstanda rəsmi səfəri zamanı Tbilisi şəhərində Dövlət Akademik Opera və Balet Teatrının binasında Borçalı türkləri, eləcə də Gürcüstanın digər bölgələrində yaşayan soydaşlarımızla tarixi görüşündə demişdi: "Biz istoyırıq ki, Gürcüstan inkişaf eləsin, gürcü xalqı qarşısında duran vəzifələrin hamisini həyataya keçirə bilsin. Biz bunu bir də ona görə istoyırıq ki, Gürcüstanda azərbaycanlılar da yaşayır. Yüz minlərlə azərbaycanlı yaşayır. Azərbaycanlılar Gürcüstanda öz

vətənlərində yaşayır, öz torpaqlarında, öz əcdaclarının, öz ulu babalarının yaşadığı diyarda, eldə, obada yaşayırlar. Borçalı diyari Azərbaycan xalqının on dəyərləri diyarlarından biridir". Ulu Öndər "Borçalı diyari Azərbaycan xalqının on dəyərləri diyarlarından biridir" söyləyərək onu qadim mahalın, orada yaşayan həmvətənlərimizi daim diqqətdə saxladığını bildirirdi. O, sözünü davam etdirir: "Borçalı diyari Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əziz olmuşdur, bu gün də əzizdir. Ona görədə Gürcüstanda yaşayan azərbaycanlılar öz vətənlərində yaşayırlar. Mənim dos-tum canab Əşvarndadən bu gün çıxış edərək dedi ki, Gürcüstanda yaşayan azərbaycanlılara diaspor demək istəmir. Tamamilə düzgün deyir, heç diaspor demək olmaz. Çünkü bu kənardan gölmüş azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əslər boyu yaşamış, yaratmış azərbaycanlılardır".(8, s.12)

Tarixi faktlar da sübut edir ki, Borçalıda yaşayan azərbaycanlılar bu orazılarda qədim dövrələrdən məskunlaşmış. Gürcüstanın ictimai-siyasi həyatında önemli rol oynamışlar. Tədbirdə çıxış edən filologiya elmləri doktor professor Valeh Hacıyev bu gerçək tarixi faktla bağlı belə bir fikir söyləmişdi: "XII əsrənə Kurucu Davidin 45 minlik qoşunundan 40 mini türkəldən ibarət idi. Məhz həmin dövrədə Gürcüstan özünün on yüksək səviyyəsine çatmışdı.. Bunu ərəb mənbələri də, gürcü mənbələri də təsdiq edir". Bu faktı o dövrədə Gürcüstan Respublikasının Prezidenti E.Şevardnadze də təsdiq edərək demişdi: "Gürcü padşahı Kurucu David gürcülər üçün nümunəvi padşah idi və biz onun şəxsində, onun simasında dini düzümlük nümunəsinə malikik. O, Didiqori yaxınlığında döyüdə Gürcüstanı yadelli işğalçılardan azad edib qayıdan kimi birbaşa məscidə getdi və Allah evində ibadət etdi".(8, s.15)

Borçalı mahalının Gürcüstanda yaşayan azərbaycanlıların qədim yaşayış məskəni olduğunu əminliklə vurğulayan Heydər Əliyev görüşdə çıxış edənlərin fikirlərinə bərəət qazandıraraq demişdi: "Bugünkü çıxışlarda deyildi ki, hələ XII əsrə burada, Gürcüstanda yaşayan azərbaycanlılar, sizin ulu babalarınız, gürcü xalqı ilə azərbaycan xalqı yadlılırlarə qarşı birləşdə vuruşublar və öz torpaqlarını müdafiə ediblər. Ona görə də əziz bacılar, qardaşlar, bu sizin doğma vətəninizdir. Bu, sizin doğma torpağınızdır. Siz öz vətəninizdə, doğma torpağınızda yaşayırsınız. Güman edirəm ki, Gürcüstan Respublikasına, müstəqil Gürcüstan dövlətinə şan-söhrət götürən bir haldır ki, müstəqil, azad, demokratik Gürcüstanda azərbaycanlılar azad, sərbəst yaşayırlar".

Məlumdur ki, keçən əsrin 90-ci illərinin əvvəllərində Gürcüstanda həkimiyətə gələn gürcü millətçiləri tərəfindən həmvətənlərimiz müəyyən təzyiqlərə məruz qalmış, bu ağır illərdə xeyli köç baş vermiş, insanlarımız qədim yurdularını tərk etməyə məcbur olmuşdur. Bu barədə Heydər Əliyev məlumat verən E.Şevardnadze öz çıxışında demişdi: "Sizə yaxşı bollidir ki, Gürcüstanda yarım milyona yaxın azərbaycanlı yaşayır. Bu gün biz hamımız çətinlik içində yaşayıraq - gürcülər də, Gürcüstanda yaşayan azərbaycanlılarda, başqa millətlərdə. Sadəcə olaraq etiraf etmək istəyirəm ki, men Gürcüstanda qayıdana qədər ölkəmizdə azərbaycanlılara qarşı ayrı-seçkilik edilmişdir və buna görə indiyədək

xəcalot çekirəm. Mən azərbaycanlılara da, özüma də, ümumiyyətlə bütün Gürcüstan söz verdim ki, Gürcüstanda belə hallar bundan sonra heç vaxt təkrar edilməyəcəkdir".

Heydər Əliyev Gürcüstanda bütün səfərlərində istər bu əlkönin dövlət başçısı ilə görüşlərində, istər Gürcüstan Parlamentində çıxışlarında, istərsə də müxtəlif səviyyəli tədbirlərdə dəfələrə qətiyyətə bildirmişdir ki, Gürcüstan burada yaşayan azərbaycanlıların doğma vətənidir, onlar bu əlkönin aborigen sakınləridirlər, əsrlər boyu burada yaşamışlar. Ulu Öndər Gürcüstanda yaşayan azərbaycanlıların əslər boyu öz dilini, dinini, adət-ononəsini qoruyub saxlamalarını yüksək qiymətləndirmiş və bunu böyük nailiyyət adlandırmışdı: "Mən çox məmənunam ki, Gürcüstanda yaşayan azərbaycanlılar tarixin cürbəcür mərhələsində rastlaşıqları çətinliklərə baxmayıraq, dilini də, dinini də, adət-ononələrini də qoruyub saxlayıblar. Bu böyük nailiyyətdir. Ona görə mən Gürcüstanda yaşayan azərbaycanlılara - keçmiş nəsilər və bu gün yaşayış azərbaycanlılara hörmət və ehtiramı bildirirəm".

Heydər Əliyevin Gürcüstanda yaşayan həmvətənlərimizə bəslədiyi hörmət və ehtiram onlara yeni ruh və nəfəs vermiş, soydaşlarımız öz hüquqlarının müdafiəsi üçün daha böyük əzmkarlıq göstərmişlər. O dövrədə Gürcüstanda yaşayan vətənperver ziyan, professor Valeh Hacıyev 2001-ci il noyabrın 9-da Bakıda "Respublika" sarayında (indiki Heydər Əliyev sarayı - M.R) böyük rəhbərin təşəbbüsü və iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayındakı çıxışında demişdi: "Heydər Əlizirə oğlunun müdrik kəlamları ağır illərde xeyli köç vermiş yurdaşlarını doğma torpağa dəha möhkəm bağladı. Azərbaycanın müxtəlif sahələr üzrə nümayəndə heytərlərinin Gürcüstanda səfərləri və bundan sonra görülən ardıcıl işlər öz müsbət neticosunu verdi. Möhbət həsəndən Gürcüstandakı Azərbaycan məktəbləri, Tbilisi Dövlət Universitetinin Azərbaycan bölməsi, "Gürcüstan" qəzeti və bir çox ictimai-mədəni təşkilatlar öz mövcudluşunu və ana dilli fealiyyətlərini qoruyub saxlaya bildi, Tbilisi Azərbaycan Dövlət Dram Teatrı bərpa olundu, Azərbaycan Prezidentinin hədiyyə etdiyi dərsliklər hər il mütəşəkkil halda Borçalı balalara təqdim olunur" (8, s.15). Yeri düşmüşən onu da xatırladıq ki, Borçalı məktəblərinin Azərbaycan dərslikləri ilə təminatı bu gün də dövlət səviyyəsində davam etdirilir.

Gürcüstanda Azərbaycanlı məktəblərinin fealiyyətini çox böyük məsələ oludurdu bildirən Heydər Əliyevin fikrincə "hər bir xalq, milletə mənsub olan insanlar harada, hansı ölkədə yaşayır, yaşasın, öz dilini, dinini, milli ononələrini heç vaxt unutmamalıdır". Ulu Öndər bu zəruri məsələlərin həyata keçirilməsində milli məktəblərin mövcudluğunu xüsusi vurğulanmış, xaricə ölkələrdə fealiyyət göstərən Azərbaycanlı məktəblərə hər cür yardım göstərməyi özüň vətəndaşlıq borcu hesab etmişdir.

1996-ci ilin mart ayında Tbilisidə Heydər Əliyevin soydaşlarımızla görüşü zamanı Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadze öz çıxışında bildirmişdir ki, "bu gün Gürcüstanda 180 Azərbaycan məktəbi var. Azərbaycan dilində qəzetlər çıxır, kitablar nəşr olunur. Deməliyim ki, bunlar işin hələlik başlanğıcıdır..". Bu həssas məsələyə xüsusi önem verən Heydər Əliyev həmin görüşdəki çıxışında bildirmişdi: "Hesab

edirəm ki, Azərbaycan məktəblərində tədris Azərbaycan dilində keçməlidir. Bunun üçün bizim tərəfimizdən nə kömək lazımdır, biz bunu edəcəyik. Azərbaycanda gürcüler də yaşayırlar. Onlar da məktəblərdə dərsləri gürcü dilində keçməlidir. Biz buna da qayğı göstəririk, göstərəcəyik və Gürcüstanda onlara qayğı göstərən, kömək etmək istəyən adamlar üçün yol açıqdır. Əminəm ki, biz ümumi səylərimizle bu məsələlər həll edə biləcəyik. (8, s.14)

Tədbirdə Gürcüstandakı Azərbaycan məktəblərində gürcü dili dərslərinin tədris olunması teklifinə münasibət bildirən Heydər Əliyev demişdi: "Bu tamamilə doğru, düzgün fikirdir. Mən bu yaxınlarda Azərbaycanda gənclər qarşısında çıxış edərək bu sözləri demişəm, onu təkrar etmək istəyirəm. Bəzi insanlar var ki, öz dilində, ana dilində, dövlət dilində danışa bilmir. Onlar vaxtilə, uzun illər rus dilində təhsil alıb, ana dilinə o qədər fikir vermeyiblər. Gürcüstanda gürcü dili olduğu kimi, Azərbaycanda da Azərbaycan dili dövlət dilimizdir. Ona görə də mən dedim ki, qoy her bir azərbaycanlı gənc Şəkspiri, Füzulinı, Nəsimini, Mırzə Fətəli Axundovu Azərbaycan dilində oxusun. İndi isə mən demək istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlı - qaylı, professor Valeh Hacıyev 2001-ci il noyabrın 9-da Bakıda "Respublika" sarayında (indiki Heydər Əliyev sarayı - M.R) böyük rəhbərin təşəbbüsü və iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayındakı çıxışında demişdi: "Heydər Əlizirə oğlunun müdrik kəlamları ağır illərde xeyli köç vermiş yurdaşlarını doğma torpağa dəha möhkəm bağladı. Azərbaycanın müxtəlif sahələr üzrə nümayəndə heytərlərinin Gürcüstanda səfərləri və bundan sonra görülən ardıcıl işlər öz müsbət neticosunu verdi. Möhbət həsəndən Gürcüstandakı Azərbaycan məktəblərini, Çünki gürcü dilini mükəmməl bilsin. Çünkü gürcü dili Gürcüstandanın dövlət dilidir. Mən verilən təklifi qəbul edirəm ki, Azərbaycan məktəblərində gürcü dili də tədris olunsun. Amma eyni zamanda mən çox arzu edərdim ki, Gürcüstanda yaşayan bütün azərbaycanlılar Azərbaycan dilində təhsil alınsın, onu unutmasın. Azərbaycan dilini inkişaf etdirsin. Bu mənim arzumudur və güman edirəm ki, belə də olacaqdır".(8, s.14)

Heydər Əliyev Tiflisde nəşr olunan "Gürcüstan" qəzetiñin fealiyyətini yüksək qiymətləndirmiş, onun Gürcüstanla Azərbaycan arasında, xalqlarımız arasında əlaqənin inkişafına böyük töhfələr verdiyini bildirmişdi. Ulu Öndərin qəzeti ünvanlaşdırıldı: 6 may 1992-ci il tarixli "Əli yaxşı" məktəbunda gürcü dili tədris olunsun. Amma eyni zamanda mən çox arzu edərdim ki, Gürcüstanda yaşayan bütün azərbaycanlılar Azərbaycan dilində təhsil alınsın, onu unutmasın. Azərbaycan dilini inkişaf etdirsin. Bu mənim arzumudur və güman edirəm ki, belə də olacaqdır".(8, s.15)

Heydər Əliyev Tiflisde nəşr olunan "Gürcüstan" qəzetiñin fealiyyətini yüksək qiymətləndirmiş, onun Gürcüstanla Azərbaycan arasında, xalqlarımız arasında əlaqənin inkişafına böyük töhfələr verdiyini bildirmişdi. Ulu Öndərin qəzeti ünvanlaşdırıldı: 6 may 1992-ci il tarixli "Gürcüstan" qəzetiñin oxucularına. Hörmətli bacılarım, qardaşlarım! Qədim Azərbaycan-Türk diyarlarında sizi ürəkdən salamlayıram, gözlərinizden öpürəm, bağırma basıram. Naxçıvanlıların hörmətinə və məhəbbətinə Gürcüstanda yaşayan can-qan qardaşlarımıza bildirirəm. Gürcüstanda yaşayan azərbaycanlılara uğurlar dileyirəm. Hörmət və ehtiramla Heydər Əliyev. Naxçıvan şəhəri, 6 may 1992-ci il".(8, s.51)

Qəzetiñin Gürcüstanla Azərbaycan arasında ictimai, siyasi, mədəni əlaqələrin inkişafında, eləcə də iki qonşu dövlətin xalqlarının qədim tarixə məsələlərinin idarəetməsində xidmətlərinin gücləndirilməsindən idarəetmələrdən bəhs edən Ulu Öndər demişdi: "Doğrudan da bə qəzet bizim üçün əziz olan qəzetiñin oxucularına. Hörmətli bacılarım, qardaşlarım! Qədim Azərbaycan-Türk diyarlarında sizi ürəkdən salamlayıram, gözlərinizden öpürəm, bağırma basıram. Naxçıvanlıların hörmətinə və məhəbbətinə Gürcüstanda yaşayan can-qan qardaşlarımıza bildirirəm. Gürcüstanda yaşayan azərbaycanlılara uğurlar dileyirəm. Hörmət və ehtiramla Heydər Əliyev. Naxçıvan şəhəri, 6 may 1992-ci il".(8, s.51)

(Davamı 9-cu səhifədə)

HEYDƏR ƏLİYEV VƏ GÜRCÜSTANLI SOYDAŞLARIMIZ

(Өvvəli 8-ci sahifədə)

Heydər Əliyev keçən əsrin 80-ci illərinin sonlarında böyük siyasi və mənəvi təzyiqlərə məruz qaldığı, Naxçıvanda blokada şəraitində ağır günlər keçirdiyi dövrlərdə "Gürcüstan" qəzetiñin ondan müsahibə aldığı xatirlarayaq bildirmişdi: "Bilirsiniz ki, 1987-ci ildən sonra bir neçə il böyük təqib altında idim, böyük təcridə məruz qalmışdım. Mənim imdadımın ağır dövrləri idi. Mən o dövrləri yaşadım, nə əqidəmdən, nə məslək-lərimdən, nə də ki, öz mənəviyyatından geri çıxılmadım. O vaxt Naxçıvanda idim. Naxçıvan blokada şəraitində idim. Naxçıvanın təcridə mənim yanımı və vaxt gelib-getsək də təhlükəli idi. Ancaq məni sevindirən iki hələ demək isteyirəm. Mənim üçün gözlenilməz hal idı ki, gürcü müxbirlər Tbilisidən Naxçıvana gəldi. Tamamı qəşfətən. Mən oradan bacının kiçik bir evində yaşaydım. Bu gün siz deyirsiniz ki, elektrik, qaz, su çatır. Naxçıvanda veziyətən bundan da pis idi. Mən belə bir veziyətde orada yaşayırdım. İki gürcü müxbiri-təessüf ki, adları yadimdən çıxıb, Naxçıvana gəldi. Məni arayış-axtarış tapdırılar. Məndən bir çox məsələlər barösində müsahibə götürdürlər. Mən azad, müstəqil bir adam idim. Hansı bir qəzetçi, yaxud jurnalist mənə müraciət edirdi, suallarına cavab verirdim. Onları mənimle geniş müsahibəni Tbilisidə gürcü dilində dərc etmişdilər, mənənə göndərməmişdilər. Bundan sonra həmin müsahibəni o vaxt "Sovet Gürcüstan" deyilən, indi "Gürcüstan" adını daşıyan qəzet Azərbaycan dilində dərc etdi və onu mənə göndərdilər. O vaxt mənim üçün bu, böyük, mənəvi dayaq idi. Baxmayaraq ki, mən Naxçıvanda sürgündə idim, bir tərefdən gürcülər, o biri tərefdən Gürcüstəndə yaşayış azərbaycanlılar məni unutmamışdılar. Bunu qəzelən vasisitəsilə etmişdilər".(8, s.50)

Kəçən əsirin sonlarında hər iki respublikanın içtimai-siyasi həyatında ziddiyətli hadisələrin yaşamasına baxma-yaraq "Gürçüstan" qəzetinin obyektiv mövqə tutması, həqiqətdən uzaq mətişlərə dərc etməsini yüksək qiymətləndirən Heydər Əliyev müəyyən çətinliklərlə üzləşən qazetin yaşamasının zəruri olduğunu bildirmişdi: "Ona görə da "Gürçüstan" qəzətini yaşatmaq lazımdır. Mən böyük vədlər verən adam deyiləm. Ancaq bu gün bayan edirəm ki, "Gürçüstan" qəzetinin yaşaması, mütəmadi çıxması üçün Azərbaycan dövləti və səxsən mən lazımı tədbirlər göracəyik. İnanırıam ki, mənim dostum Eduard Şəvardinadze da bu təşəbbüsə qoşulacaqdır."(8, s.51)

Heydər Əliyev Gürcüstan Respublikasına safəri çərçivəsində Tbilisi şəhərindəki Cümə məscidində də olmuşdur. O sovet hakimiyyəti illərində- 70 il dinin əleyhinə mübarəkə aparılmışına baxmayaraq, insanların dini qoşılarda yaşatdığını vurgulayaraq buradakı azərbaycanlılara tövsiyə etmişdi ki, inqiyadok dini yaşada bilmisinizsə, bu gün demokratik, müstəqil, azad Gürcüstanda da yaşادaqsınızsın göləcək nəsillərə çatdıracaqsınız. Buna heç bir şübhə etmədiyi vurgulayan Heydər Əliyev deyib: "Bura Azərbaycan müsəlmanlarının məscidiidir. Bu Allah evidir, müqaddəs evdir. Məscidə gəlmək, Allaha itaat etmək, Allahın əmrini yerinə yetirmək həm bir insanın müsəlmanın borcudur. Mən



cox məmənunam ki, Gürcüstən torpağında Tbilisi şəhərində azərbaycanlıların belə bir ibadət yeri var, özlərinim məscidi var. Bu məscidərə hər bir azərbaycanlı, hər bir müsəlman golib Allaha ibadət edir, dua edir, öz müsəlmanlıq borcunu yerinə yetirir. Bu böyük nemətdir. Mən bunu yüksək qiymətləndirirəm. Eyni zamanda bu gürçü xalqının Azərbaycan xalqına və bütün başqa xalqlarla nə qədər xoş münasibəti olduğunu göstərir. Bu gürçü xalqının başqa dönlərə çox dəyərli münasibətini göstərir. Mən bunu çox qiymətləndirirəm.

Bir daha deyirem ki, Gürcüstanın vətəndaşlarınızın, Gürcüstanın bütün qanun-qaydaları həyatınızın qanun və qaydalarıdır. Gürcüstanın dövlətçiliyinin, müstəqilliyinin möhkəmənlənməsinə çalışmaq və Gürcüstanda bu ağır vəziyyətdən çıxmadaqdan ötrü aparılan tədbirlərdə iştirak etmek, ona dəstək vermək sizin vətəndəsləq borcunuzdur.

Bura gelişim müsabatıla Quran-Kərimi Azərbaycan dilində öz adımdan sizə təqdim edirəm ki, onu öz dilimizdə oxuya biləsiniz. Sizin məscidə mənim hadiyəm olan xalçamı qəbul edin və yadigar kimi saxlayın. Sağ olun".(8, s.49)

Gürçüstdan yaşayıştan tanınmış foto-müzibir Şahvələd Eyvazov Ulu Öndərimizi bir çox dövlət əhəmiyyəti beyond-xalq tədbirlərde ve prezidentlərlə görüşlərdə müşayiət etmiş, Heydər Əliyevlə bağlı maraqlı hadisələri kameralın yad-daşına köçürübüdü. O, Ümummilli Lider-lə bağlı xatirələrinin birində yazır: "Dünya səhərəti siyasetçi ilə bağlı bini xatirəni xüsusi olaraq sizlərə danışmaq istiyərəm. Tiflis rəsmi səfərlərinin birində Heydər Əliyev Tiflisdəki Cümə məscidində soydaşlarımızla görüşə gəlmışdı. Həc kimin gözlemədiyi haldan məscidin foyesində Heydər Əliyev avvelcə ayaqqabılарını çıxardı, sonra məscidə namaz qılınan zala daxil olub, ha-

clə, həmçinin qızıl zədə daxil olub, həmmi salamlayıb, qiblə məhrəbinin yarında cavan adam kimi, sərbəstcə bardaş qrup oturdu. Bu gözənlənilməz addımı Prezidenti Şevardnadzeni çıxılmaz vəziyyətə qoymışdı. Əvvəlcə o da istədi ki, bardaş qurub otursun, lakin sonra bunu edə bilməyacısının görüb olan üçün şübhə götirdilər. Mən o zaman Ümummülli liderimiz o qədər heyranlıqla baxırdım ki, həttə sənətimi belə unutmuşdum. Hər şeyin qədərinə bu dəqiqliklə baxımdır, yad olıkdə belə öz xalqına məxsus milli-dini döyüşləri bərə qədər ezi tutmaq, eyni zamanda öz milli adət-ənənələrini qorumaq haqqda hərəkətlərlə xalqına mesaj göndərmək, yalnız Heydər Əliyev kimi dahi insana xas ovəz-diləməz yüksüsivat ola bilər” (8, s.50).

Dövlət müstəqilliyimizi XX əsrin ən böyük neməti hesab edən Heydər Əliyev 1996-cı ilin mart ayında Gürcüstan Parlamentində çıxışı zamanı ilk Azərbaycan

Demokratik Respublikası 1918-ci il mayın 28-də Gürcüstan torpağında elan olduğunu bildirərək demişdi: "Men bugün qardaş Gürcüstan Parlamentinin qarşısında bəyan edirəm ki, biz Azərbaycanda oləd etdiyimiz milli azadlığımız, dövlət müstəqilliyyimizi XX əsrin en yüksək neməti, en yüksək nailiyəti hesab edirik. Biz müstəqilliyyimizi da imadı edəcəyik, əbadi edəcəyik, qoruyub saxlayacaqıq və heç vaxt dövlət müstəqilliyyimizi olimizdən verməyəcəyik". (4)

Ulu Önder çıkışında Dağlıq Qarabağ və onun ətrafında olan orazılərin ermənilər tərəfindən işğal olunmasına da müasibat bildirmiş və əminlikle söyləmişdir ki, bu təcavüzi qarşısı alınacaq. Azərbaycanın torpaqları işğalçılarından azad olunacaqdır: "Dağlıq Qarabağ və onun ətrafında olan oraziler erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Amma bu münvəqqəti haldir. Biz heç vaxt orazımızın bütövlünün pozulmasına razı olmayıcağıq və heç vaxt da Dağlıq Qarabağı erməni millətcələrinin arzuladığı kimi Ermenistan dövlətinə birləşdirdə bilməyəcəkəm..." Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin payızında başlanan 44 günlük müharibədə ərazi bütövlümüzü bərpa olundu və Ulu Önderin arzuları uğurla həyata keçdi.

Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının qurucularından olan F.Xoyskinin Tiflisdəki qəbri öndə çıxışında bir daha Azərbaycan və gürçü xalqının dostluğundan söhbət açmış, bu şəhərdə xalqımızın güclü oğullarının məzarlarının qorunub saxlanması yüksək qiymətləndirmiş, həmin güşəni Azərbaycanın bir hissəsi kimi dəyərləndirmişdi: "Azərbaycan xalqı gürçü xalqınına daim minnətdardır və daim minnətdən olacaq, bir də ona görə ki, Azərbaycanın

olacaq, bir de ona gore ki, Azərbaycanın görkəmlı şəxsiyyətləri Mirzə Fətəli Axundov, Mirza Şəfi Vələh və Fatali xan Xoyskinin məzarları on illərlə, yüz illərlə burada qorunub saxlanıb. Azərbaycanın görkəmlı şəxsiyyətləri bu müqəddəs torpaqda əbadiyətə qovuşublar və beləliklə, bu müqəddəs torpaq, Gürçüstanın bu gözəl guşəsi- indi bizim olduğumuz bu guşa Azərbaycanın da bin həssəsini təskil edir. Mən şübhə etmirəm ki, bu yer, bu gözəl guşa, Azərbaycanın görkəmlü övladlarının, şəxsiyyətlərinin qəbirləri xalqımız üçün və o cümlədən, gürçü qardaşlarımız üçün ibadətəgələcəkdir. Həm Gürçüstənda yaşayan azərbaycanlılar, həm de Gürçüstəna qonaqlanan azərbaycanlılar buranı daim ziyanırot edəcəklər və bu yer Gürçüstən ilə Azərbaycan arasında olunur, dostluq, qardaşlığından daim rəmzi olacaqdır.

daşlıq əlaqələrinin daim rəmzi olacaq
Azərbaycanın görkəmli şəxsiyyətləri
Mirzə Fətəli Axundovun, Mirzə Şəfi
Vazehin, Fətəli xan Xoyskinin ruhları
qarşısında, onların qobruları öndən men-
bir dənə bas ayırm. Onlara Allahdan
rahmet diləyirəm".(8. s.25)

2000-ci ilin mart ayında Gürcüstanın rəsmi səfəri çərçivəsində jurnalistin "Cənab Prezident, siz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda sabitlik bərəqər olmaqla barərək, Gürcüstanda yaşayan, qacqınlıq təhlükəsi ilə üzləşən yarım milyondan artıq soydaşımızın taleyi faktiki olaraq həll edildi. Yeni onlar deportasiyadan xilas oldular. Səfərinin çərçivəsində soydaşlarınıza görüsünüzü nəzərdə tutulubmü?" sualına cavabında Ulu Öndər demişdir: " Bilirsiniz, mən soydaşlarınımla həmişə görüşürəm. Ümumiyyətlə, mən elə 70-ci illərdə də Azərbaycana rəhbərlik etdiyim zaman Azərbaycandan kənar yaşayan bütün azərbay-

canlılarla, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti ilə, Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti ilə daim maraqlanırdım və imkan dairəsində onların vəziyyətiniñin həm iqtisadi vəziyyətinin yaxşılaşmasına, həm də onların dövlət işlərində iştirak etməsinə kömək etməyə çalışırdım.

...İndi, yeni mərhələdə Gürcüstan da müstəqildir, Azərbaycan da müstəqildir, Gürcüstan da, Azərbaycan da ağır bir yol keçdi, daxili vətəndaş müharibəsi oldu. Bilirsiniz ki, o dövrde Borçalı mahalləsində tekce Borçalıda yox, Gürcüstanın başqa yerlərində də azərbaycanlılar yaşayırdılar,- orada azərbaycanlıların vəziyyəti çox ağırlaşmışdı. Sonra, 1993-cü ilə, yaqın siz bunu bilirsiniz, mən Azərbaycana gələndən sonra Gürcüstan-Azərbaycan əlaqələrində çox keyfiyyətli deyişikliklər olmuş oldu. Eduard Şevardnadze ilə mənim keçmişdə olan əlaqələrimiz və indi iki prezidentəmən görüşümüzda duran məsələlərin birgə həll edilməsinə səylərimiz onu təmin edibdir ki, indi Gürcüstanda yaşayan 500 min-dən çox azərbaycanlıların vəziyyəti əvvəlkən nisbetən yaxşılaşır, və biz də həmisi bunu müşahidə edirik...

Hər haldə hesab edirəm ki, Gürcüstan-
tanda- Borçalı mahalında və bütün baş-
qa bölgelərdə yaşayan azərbaycanlıların
vəziyyəti indi əvvəlkilərə nisbətən daha
yaxşıdır. Mən bilmərəm ki, maddi
vəziyyəti yaxşıdır, ancaq onların ölkədə
mövqeyi, yəni özlərini bir vətəndaş kimi
hiss etməsi sahəsində onlar dəha
yüksek səviyyədədirlər və mən hər də-
fəne ininkı səfərlərində, bütün danışqal-
rimda bu məsəleni əsas məsələ kimi qo-
yuram. Gürcüstənda yaşayan azərbay-
canlıların qarşısında özümü borclu sab-
edirəm, onlara keçmişdə də qayğı
göstərişəm, bunu indi də edirəm və nə
qədər varam-edəcəyəm". (7)

Heydər Əliyev votənpərvər, peşəkar siyasetçi və dövlət xadimi kimi dünya miqyasında tanınıb və qəbul olunubdu. Onun memarı olduğu Azərbaycan Respublikası əbədi yaşayacaqdır. Qədim yunan filosofu Platon yazardı ki, "ağlılı dövlət başçısı baş verə biləcək hadisələrin qarşısını peşəkarcasına almaqla, əslində öz dövlətinə və xalqına xidmət edir. Çünkü heç bir dövlət əbədi deyil, amma onun qurduğu möhkəm sütunlu dövlət isə əbədi olur və banisini bəşər tarixi boyu yaşadır".

Ulu Öndər tərəfindən bünövrəsi qo-
ylan müstəqil dövlətimizin sütunlarını
onun layiqli davamçısı İlham Əliyev da-
ha da möhkəməldərək tarixi ve şanlı qə-
ləbərlərə xalqımıza böyük sevinc bəxş
etdi. Cəsarətli söylemək olar ki, Borça-
lıda, eləcə də Gürçüstənin müxtəlif
bölgələrində yaşayan soydaşlarımız büt-
tün dövrlərdə olduğu kimi bı gündə,
gələcəkdə də doğma Azerbaycanın ya-
nında olacaqlar.

ƏDƏBİYYAT

1. Heydər Əliyev. *Dünya azərbaycanlılarına, "Azərbaycan" qəzeti, 26 dekabr 1997*
 2. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Bakı, 2009
 3. "Azərbaycan" qəzeti, 12 mart 1996
 4. "Azərbaycan" qəzeti, 10 mart 1996
 5. Mammədli R. Heydər Əliyev və Azərbaycan diasporu, "Qarapapaqlar" jurnalı
 6. "Xalq qəzeti" 24 mart 2000
 7. "Qarapapaqlar" jurnalı (xüsusi buraxılış), 10 may 2008.